

Bankın məcmu kapitalı, 1-ci və 2-ci dərəcəli kapitalının komponentləri, məcmu kapitaldan tutulmalar, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi, kapitalın adekvatlığı və leverec əmsalı, (min manatla)

	31-Mar-19	30-Jun-19	30-Sep-19	31-Dec-19	31-Mar-20
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	74,992	74,992	74,992	74,992	78,313
a) Adi səhmlər (tam ödənilmiş paylar)	55,381	55,381	55,381	55,381	55,381
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər			0	0	0
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0	0	0	0	0
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	19,612	19,612	19,612	19,612	22,932
d1) əvvəlki illərin mənfəəti (zərəri)	19,612	19,612	19,612	19,612	23,589
d2) (çıx) cari ilin zərəri	0	0	0	0	-656
d3) kapital ehtiyatları (fondları)	0	0	0	0	0
e) Digər			0	0	0
2. I dərəcəli kapitaldan tutulmalar	8,682	8,466	8,253	8,415	8,409
a) Qeyri-maddi aktivlər	8,248	7,995	7,804	7,924	8,164
b) Təxirə salınmış vergi aktivləri	434	471	449	491	244
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	66,310	66,526	66,739	66,577	69,904
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	5,037	5,637	5,749	6,269	2,081
a) Cari ilin mənfəəti	1,686	3,384	3,773	3,977	0
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,351	2,254	1,976	2,292	2,081
c) Kapitalın digər komponentləri	0	0	0	0	0
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər			0	0	0
c2) subordinasiya borc öhdəlikləri			0	0	0
d) Digər vəsaitlər			0	0	0
5. Məcmu kapital (3+4)	71,347	72,164	72,488	72,846	71,985
6. Məcmu kapitaldan tutulmalar :	60	60	60	60	60
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün	0	0	0	0	0
b) Bütün digər investisiyalar (xalis)	60	60	60	60	60
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	71,287	72,104	72,428	72,786	71,925
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sütüründən)	286,568	303,784	209,884	220,850	185,118

9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	23.1%	21.9%	31.8%	30.1%	37.8%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	24.8%	23.7%	34.5%	33.0%	38.9%
Leverec əmsalı	13.8%	13.3%	15.4%	14.9%	18.2%